

Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü keçirilib

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzinə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. AZERTAC-in xüsusi müxbiri xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Zirvə görüşünün açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırlı sədr, Qazaxistan Respublikasının Prezidenti Nursultan NAZARBAEV tədbirin yüksək səviyyədə təşkiline və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, builki Sammitde Özbekistan və Macaristanın da iştirak etməsini yüksək dəyərləndirib.

Türk Şurasının VI Sammitine ev sahibliyi edən Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov bülli Zirvə görüşünün əsas mövzusunun milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişafı ilə bağlı olduğunu bildirib. Şura qarşısında bir sıra vacib məsələlərin dayandığı vurğulanı Prezident Sooronbay Jeenbekov türkdilli dövlətlər arasında turizmin inkişafının əhəmiyyətini qeyd edib.

"Qırğızistan ölkələrimiz arasında turizmin dinamik inkişafını fəal şəkildə dəstəkləyir. Biz bütün seylərimizi "Müasir İpək Yolu" layihəsinin uğurla reallaşmasına yönəltməye hazırlıq. Bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxistani və Qırğızistani əhatə edir. Öz-bəkəstanın və Macaristanın da bu layihə qoşulması onu daha da cəlbiddi edəcək."

Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan bütün türkdilli dövlətlərle six əlaqələr saxlayır. Bu əlaqələr gündə-günə möhkəmlənir və genişlənir:

"Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticaret, energetik, nəqliyyat, həmanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önemlidir. Hesab edəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsində fealiyyətimizlə bağlı əlavə addımlar atılacaqdır.

Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki inдиki dövündə yeni risklər, təhdidlər yaranır, yeni münəqşə, mühərribə ocaqları alovlanır. Azərbaycan uzun illərdik, Ermənistanın işğalından eziyyət çəkir. İyimi ildən çoxdur ki, beynəlxalq birləşdən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağılıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qəçqin və köçkü vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyaseti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı töredilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımı rəsmən tanır. Bir gecədə 600-dan çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox



uşaq ermənilər tərəfindən vəhşicəsi-ne qətə yetirilmişdir, minden çox in-san itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim büt-tün tarixi, dini abidələrimizi, məscidlərimizi, əedadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cina-yətdir və bu cinayəti töredənlər ədalet qarşısında cavab verməlidirlər və ve-rirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çıktı və bu gün bizim dediyimizlər erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağılıq Qarabağ mü-naqışası ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır.

Onu da qeyd etməliyem ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüğünü tanır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münəqşə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamelerde erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-sərtsiz çıxarılması haqqında çox dəqiq müddəələr var və münəqşə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulma-ma Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münəqşənin həlli üçün əsas hüquqi bazadır.

Bugünkü Zirvə görüşünün mövzusu idmanla bağlıdır. Bu barədə də öz fikirlərimi bildirmək istərdim. Azərbaycanda idmana çox böyük diqqət göstərilir. Idmanın inkişafı Azərbaycanda dövlət siyasətidir. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onların arasında xüsusiilə I Avropa Oyunlarını qeyd etmek istərdim. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməmişdi. İlk defə olaraq üç il bundan evvel Bakıda Oyunlar keçirildi. Bu Oyunlarda Avropanın bütün ölkələrini temsil edən 5 minden çox idmançı iştirak etmişdir. Azərbaycan Oyunlarında yüksək idman nəticələri göstərməmişdir və komanda hesabında ikinci yera layiq görülmüşdür. Ondan iki il sonra, yəni öten il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu Oyunlarda

Azərbaycan idmançıları birinci yere layiq görülmüşlər. İki il ərzində bir şəhərdə həm Avropa, həm İsləm Oyunlarının keçirilməsi Azərbaycanın mil-lətlərərasi, dirlərərasi multikulturalizmə verdiyi töhfənən növbəti təzahürü olmuşdur. Azərbaycan idmançıları Olimpiya Oyunlarında da yaxşı nati-cələr göstərirler. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerde qərarlaşmışdır və bu, bizim ölkəmiz üçün tarixi.

İdman insanları, xalqları birləşdirir. Əminəm ki, idmanın inkişafı həm ölkələrimizin ümumi inkişafına töhfə verəcək, eyni zamanda, bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir. Humanitar məsələlərə gəldikdə, xüsusile TURKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fealiyyətini yüksək qiymətləndirmək istərdim. Azərbaycan her iki təşkilatda fəal iştirak edir. Mən diqqətinizi iqtisadi əməkdaşlığına celb etmək istərdim. Xüsusile inдиki səraitdə biz iqtisadi əməkdaşlığı derinləşdirməliyik. Xüsusile aramızdakı ticarət dövriyyəsinin artırılması üçün elavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlenmelidir.

Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə de Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı eks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük güce çevrilib, "Böyük iyirmilər" inə aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz her zaman bir-birimizin yanındayık və bunun ən gözəl göstəricisi, yene də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözel investisiya iqlimi, biznes üçün çox gözel şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyim.

Təşəkkür edirəm.

X X X

Qazaxistan Prezidenti Nursultan Nazarbayev 2015-ci ilde keçirilən Astana Sammitindən ötən dövrədə türkdilli dövlətlər arasında əməkdaşlığına dəha inkişaf etdiyini, siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi diqqətə çatdırıb. Nursultan Nazarbayev Novruz bayramının ortaq tədbirlərlə qeyd olunmasının mədəniyyət sahəsində əməkdaşlıq baxımından önemini qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolu açılışında əməkdaşlıq statusundan əməkdaşlıqını vurğulayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan Türk Şurasının ötən müddəde sürətli inkişaf etdərək güclü quruma çevrildiyini diqqətə çatdırıb:

"2009-cu ildə Naxçıvan Sazişi ilə qurduğumuz Türk Şurasının ötən müddəde təşkilatçı cəhətdən gücləndirilən inkişafını təsdiq etmək istədim. Xüsusile inдиki səraitdə biz iqtisadi əməkdaşlığı derinləşdirməliyik. Xüsusile aramızdakı ticarət dövriyyəsinin artırılması üçün elavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlenmelidir.

Prezident Rəcəb Tayyib Ərdoğan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə de Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı eks etdirir, eyni zamanda, Türkiyənin çox böyük əməyi var."

Prezident Rəcəb Tayyib Ərdoğan

nəqliyyat dəhlizlərinin inkişafından

danişarkən Bakı-Tbilisi-Qars dəmir

yolunun əhəmiyyətini vurğulayıb,

onun həm də xalqlarımızın yaxınlaş-

mına xidmet etdiyini söyləyib:

"Xəzərdən keçmək Qafqazı və Orta Asiyani aşaraq Çinə qəder uzanan "Şərqi-Qərbi Orta Dəhliz" təşəbbüsüne önəm veririk. "Müasir İpək Yolu - Orta Dəhliz" kimi tanınan bu layihənin ən önemli mərhəlesi Azərbaycan ilə birlilikdə həyata keçiriyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Beləliklə, Qərbi Avropanın çıxan bir qatar dayanmadan Xəzər sahilərinə, ora-дан da Aktau limanı vəsaitəsile Şanxa-ya və Seula çata bilecək. Bu mühüm nəqliyyat xətti xalqlarımızın rifah sə-viyyəsini artırmasına və münasibətlərimizin inkişafına töhfə verəcək."

Enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önem veririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önemli bəhrələridir. Cənub Qaz Dəhlizinin bel sütunu olan TANAP-ı da iyün ayında işə salıq. Xəzər denizinin statutu ilə bağlı Konvensiyonun imzalanmasından duyduğumuz məmənunluğu burada xüsusi bildirmək istəyirəm."

Türkiyə Prezidenti Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Türkiyənin və digər ölkələrin dəstəyinin ənəmili olduğunu bildirib:

"Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirəliyik. Bu baxımdan Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqışının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik."

Özbekistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasının regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə uğurla fealiyyət göstərdiyini qeyd edərək bildirib ki, yüksək səviyyəli görüş və dialoqlar nəticəsində Qazaxistan, Qırğızistan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq da-ha möhkəmlənib:

"Ölkələrimizin regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə ortaq fealiyyətə ri-ürgələr inkişaf edir və bu sıradə bir səra iqtiyası layihələr diqqəti cəlb edir. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limani, Qazaxistanda "Dostluq" və digər nəqliyyat-logistika kompleksləri fealiyyət göstərir. Bir müddət önce isə Aktauda Kurik limanı işə düşdü. Bu la-yihələr gələcəkdə regional əməkdaşlı-ğığ töhfə verəcək. Türkiyənin Mersin limanına ən yaxın marşrut olan Bakı-Tbilisi-Qars dəmir yolu açılış, bu fealiyyətə başlayacaq Əndican-Oş-Kaşqar avtomobil dəhlizi bu baxımdan xüsusi imkanlılar açır."

Zirvə görüşündə müsahidəçi döv-lət statusunda iştirak edən Macaristanın Baş naziri Viktor Orban macar xalqlının türkdilli xalqlarla əməkdaşlığı inkişaf etdirməkde maraqlı olduğunu bildirib. Viktor Orban Avropanın merkezində yerləşən Macaristanın da öz dilini və mədəniyyətini qoruduğunu bildirib, bu məqsədə olğusunda həyata keçirilən tədbirlərdən danışır:

"Şuraya üzv ölkələr Macaristanın xarici siyasetində çox vacib rol oynayırlar və Türkiyə ilə olduğu kimi, Azərbaycan və Qazaxistanda münasibətlər bir neçə idir ki, strateji tə-rəfdəşliq səviyyəsindədir. Məqsəd həm də Qırğızistan və Özbekistan ilə münasibətləri eyni səviyyəyə çatdırmaqdır. Onu da deyim ki, Macaristan il ərzində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqə-ud verir."

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov görüşlər işlər və gələcək planlar barə-de məlumat verib. Sonra nümayəndə heyətlerinin rəhbərliyi Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Bəyannaməsini və Şuranın yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri imzalayıblar.

Qazaxistan nümayəndəsi, səfir Bağdat Amreев Şuranın yeni baş katibi seçilib. Dövlət başçıları növbəti Zirvə görüşünün Azərbaycanda keçirilmesi təklifi ilə çıxış ediblər. Gələn il Sammitin Azərbaycanda keçirilməsi qərara alınıb.

Sonra dövlət və hökumət başçıları Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzinin ərazisini gə-ziblər, burada açıq havada nümayiş etdirilən və qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar. Bununla da Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü başa çatıb.